

Uşaqqlar üçün Müqəddəs Kitab
təqdim edir

Allah Kölə Yusifi İzzətləndirir



Müəllif: Edward Hughes

İllüstrasiya edən: M. Maillot; Lazarus

Uyğunlaşdıran: M. Maillot; Sarah S.

Tərcümə edən: Günay Əsədova


Təqdim edən: Bible for Children
www.M1914.org

©2014 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.



Yusif öz keçmiş ağası Potifar tərəfindən yanlış olaraq zindana atılmışdı. Yusif zindanda itaətli və faydalı idi. Baş nəzarətçi zindandakı bütün işləri Yusifə həvalə etmişdi. Allah Yusiflə idi, buna görə də, zindan hər bir kəs üçün daha yaxşı yer oldu.



Padşahın çörəkçisi və saqisi
zindanda idilər. Bir gün Yusif
onlardan soruşdu: “Siz nə
üçün kədərlisiniz?”



Həyəcən içində olan adamlar
cavab verdilər: “Heç kim
yuxumuzun mənasını bizə
yoza bilmir”.



Yusif cavab verdi:
“Allah bilər! Yuxunu
mənə danışın”.



Yusif saqiye dedi: “Yuxunun
yozması o deməkdir ki, üç
gündən sonra padşah Firon səni

yüksəldəcək.
Məni xatırla
və Firon dan
məni azad
etməsini
xahiş et”.




Çörəkçinin yuxusu pis idi.
Yusif dedi: “Üç gündən sonra
sən öləcəksən”. Yuxuların hər
ikisi həyata
keçdi.



Lakin saqi bir gn Fironun yuxudan tlaş
iində oyanan vaxta qdr Yusifi unutdu.

Firon ucadan dedi:

“Mn yuxu
grmşm”.



Onun mdrik
adamlarının he biru
yuxunu yoza bilmdi. Sonra
saqi zindandakı Yusifi xatırladı.
Firona onun haqqında danışdı.



Firon dərhal Yusif üçün adam göndərdi.
Yusif padşaha dedi: “Sənin yuxun Allahdan
bir xəbərdir. Misirdə yeddi il bolluq olacaq,
sonra yeddi il dəhşətli aclıq olacaq”.




Yusif Firona məsləhət gördü:

“İndi yeddi bolluq ilində
anbarları doldurmağı
planlaşdırın, yoxsa
aclıq ilində insanlar
acından öləcək”.

Firon elan etdi:

“Allah sənindir.
Sən Misirin
başçısı olacaqsan,
ancaq məndən
sonra ikinci
olaraq”.





Yeddi illik bolluq gldi. Sonra yeddi illik aclıq gldi.
Mdriklikl nhng anbarlarda saxlanan rzaq Misirdn
bařqa hr yerd az idi. Yusifin d uzaq vtni, Yaqubun
ailsi aclıq iind idi.



Dünyanın hər yerindən insanlar taxıl almaq üçün Misirə gedirdilər. Yaqub oğullarına əmr etdi: “Siz də getməlisiniz, yoxsa biz aclıqdan öləcəyik”. Misirə çatanda oğulları ərzaq almağa hazırlaşdılar.



Yaqubun oğulları Misirin başçısı olan, alicənab bir adamın önündə baş əydilər. Onlar qardaşları Yusifi tanımadılar. Amma Yusif onları tanıdı. Yusif öz yeniyetməlik yuxularını xatırladı. Allah onu qardaşları üzərində yüksəltmişdi.



Yusif çox müdrik adam idi.
O sərt danışdı və öz qardaşı
Şimeonu girov saxladı.



O əmr etdi: “Yemək götürün,
evə gedin və balaca qardaşınızla
qayıdın. Onda mən sizin casus
olmadığınızı biləcəyəm”.



Qardaşlar fikirləşdilər ki, yəqin
Allah onları uzun illər əvvəl
Yusifi kölə kimi satdıqlarına
görə cəzalandırır.



Yaqub və onun qardaşları çaşqınlıq içində idilər.
“Bizim pullarımız taxılın içində geri qaytarılıb.
Başçı da dedi ki, biz Binyamini gətirməliyik”.
Yaqub Binyaminin getməsinə izin
vermədi. Lakin tezliklə ərzaq tükəndi.
Qardaşlar yenidən Misirə getməli
idilər. Binyamin
də onlarla getdi.



Yusif Binyamini g r nd  qulluq ularına b y k bir ziyaf t hazırlamalarını  mr etdi. Qardaşlar da d v t olundular. Yusif soruşdu: “Atanız h l  sađ-alamatdır?” B lk  o, b t n ail sini birlikd  buraya nec  g tirm yi fikirl şirdi?



Yusif h m inin qardaşlarının uzun ill r  vv l etdikləri g nahlarına g r  h qiq t n peşman olub-olmadıqlarını bilm k ist yirdi. Ziyaf td n sonra o, onları oğurluqda ittiham etdi. Yusif dedi: “Sizi c zalandıрмаq  c n m n Binyamini k l  kimi

saxlayacağam”. Y huda yalvararaq dedi: “Ağam, onun  v zin  m ni g t r”. Yusif bildi ki, onu satmağı m sl h t g r n Y huda h qiq t n d yişmişdi.



Ailəsinə olan sevgisini artıq
gizlədə bilməyərək, Yusif
bütün Misirliləri otaqdan
çıxartdı. Sonra
o hönkürtü ilə
ağlamağa
başladı.



“Mən sizin Misirə satdığınız qardaşınız Yusifəm”. Çasıb qalmış və qorxu içində olan qardaşlar heç bir şey demədilər.



Yusif qardaşlarını ruhlandırdı. “Allah mənı Misirdə ağa etdi ki,

bu aclıq vaxtı sizin həyatlarınızı xilas edə bilim. Gedin və atamı gətirin. Mən sizin qayğınıza qalacağam”.



Yaqub və
Yusif yenidən Misirdə
qovuşdular və bütün ailə
sülh və bolluq içində
orada yaşadı.



Allah K l  Yusifi  zz tl ndirir

Allahın S z , M q dd s Kitabdan
olan bir hekay dir

Yaradılış 39-45

“K lamının a ıqlanması nur sa ır”.

M zmur 119:130



Son



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

